

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası Təhsil
Nazirliyinin

F-354 nömrəli 30.07.2020-ci il

tarixli qərarı ilə təsdiq edilmişdir.



BAKALAVRIATSƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ

TƏHSİL PROQRAMI

İxtisasın (proqramın) şifri və adı: 050509 – Kompüter elmləri

BAKİ – 2020

BAKALAVRİAT SƏVİYYƏSİNİN “KOMPÜTER ELMLƏRİ” İXTİSASI ÜZRƏ TƏHSİL PROGRAMI

1. Ümumi müddəələr

- 1.1. Bakalavriat səviyyəsinin 050509 – Kompüter elmləri ixtisası üzrə Təhsil Programı (bundan sonra ixtisasüzrə Təhsil Proqramı) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifikasi”na uyğun hazırlanmışdır.
- 1.2. Təhsil Proqramının məqsədləri aşağıdakılardır:
 - Ixtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübəkeçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənleşdirir;
 - Tələbələri və işegötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlaşdırmaq;
 - Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlaşdırmaq.
- 1.3. Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr(əsas (baza) tibb) hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
- 1.4. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. Ixtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

2. Məzunun kompetensiyaları

- 2.1. Təhsil Proqramının sonunda məzunaşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir:
 - Ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
 - Ixtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
 - Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadaki yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
 - Milli dövlətimizin qarşılaşduğu təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
 - İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
 - Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
 - Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
 - Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
 - Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümmükləşdirmək və tətbiq etmək bacarıqlarına;

- Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;
 - Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
 - Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına.
 - gələcək peşə fəaliyyətlərinə dair normativ və hüquqi sənədlərin tərtibinə və onlardan istifadə etməyə, pozulmuş hüquqların bərpa yollarına;
 - sağlam həyat tərzini qoruyub saxlamağa;
 - mədəniyyətlərarası dialoqa hazır olmağa;
 - tənqid və özünütənqid vərdişlərinə yiyələnməyə;
 - yeni ideyalar irəli sürmək və əsaslandırmaşa;
 - problemli şəraitlərdə təşəbbüskarlıq göstərmək və məsuliyyəti öz üzərinə götürmək bacarığına malik olmağa.
- 2.2. Təhsil Proqramının sonunda məzunaşağidakı peşə kompetensiyalara yiyələnməlidir:
- Çoxluqlar nəzəriyyəsinin elementləri, ardıcılığın limiti anlayışı, birdəyişənli funksiyanın limiti və əsas xassələri, birdəyişənli funksiyanın nöqtədə və çoxluqda kəsilməzliyi, çoxluqda müntəzəm kəsilməz birdəyişənli funksiyalar, birdəyişənli funksiyanın törəməsi və diferensialı, diferensial hesabının əsas teoremləri, yüksək tərtib törəmələr və diferensiallar, birdəyişənli funksiya üçün Teylor düsturu, birdəyişənli funksiyanın ekstremumları, qrafikinin asimptotları, qeyri-müəyyən, müəyyən və qeyri-məxsusi integrallar və xassələri haqqında biliyə malik olmalı, ədədi və funksional sıraların anlayışlarını, çoxölçülü Evklid fəzasını, çoxdəyişənli funksiyanın limitini, kəsilməzliyi və müntəzəm kəsilməzliyini, çoxdəyişənli funksiyanın xüsusi törəmələri və diferensialını, yüksək tərtib xüsusi törəmələri və diferensialını, Teylor düsturunu, ekstremumlarını, parametrdən asılı integralları, çoxqat Riman integrallarını, əyrixətli və səth integrallarını bilməlidir.
 - Kompleks ədədlər, kompleks dəyişənli funksiyalar və onların diferensiallanması, Koş-Riman şərtləri, konform inikas anlayışı, requlyar funksiyalar, kompleks dəyişənli funksiyaların integrallanması, Koş integral teoremi, Koş integral düsturu, Loran sırası, requlyar funksiyaların təcrid olunmuş məxsusi nöqtələrinin təsnifikasi, çıxıq anlayışı, çıxıqlar nəzəriyyəsinin əsas teoremi, çıxıqların hesablanması və tətbiqləri haqqında biliyə malik olmalıdır.
 - Müstəvidə və fezada Dekart koordinat sistemi, analitik həndəsənin sadə məsələləri, iki və üç məchullu xətti tənliklər sisteminin həlli, vektorlar cəbrinin elementləri, koordinat çevirmələri, düz xəttin və müstəvinin tənlikləri, dairəvi konusun kəsiklərinin xassələri, ikitərtibli cəbri xətlər və səthlər haqqında biliyə malik olmalıdır.
 - Çoxhədililər və matrislər üzərində əməlləri yerinə yetirmək, determinantın xassələri və hesablanması qaydaları, Laplas teoreminin tətbiqi, xətti fəza və onun bazisi, xətti cəbri tənliklər sistemi və onların həlli üsulları, Kroneker-Kapelli teoremi, Evklid fəzası, ortoqonallaşdırma üsulu, xətti və bixətti çevirmələr, kvadratik formalar və onların təsnifikasi haqqında biliyə malik olmalıdır.

- Riyazi mətiqin əsas anlayışlarını, aksiomatik üsullarını, sintaksis və semantikanın başa düşülməsini, formal dillərdə işləmə təcrübəsinin toplanmasını, diskret riyaziyyatın əsaslarını, onun programlaşdırılmasında tətbiq sahələrini, diskret informasiyaların işlənməsinin əsas üsullarını öyrənməli, Bul cəbri və Bul funksiyalarının minimallaşdırılması, qraflar nəzəriyyəsinin elementləri, qrafların növləri, tipik xassələri, müəyyən məsələlərin qraf şəklində verilməsi, həll üsulları, şəbəkədə axın və ağaclar haqqında biliyə malik olmalıdır.
- Bir-tərtibli adi diferensial tənliklər və tənliklər sistemi, n -tərtibli adi diferensial tənliklərin həllərinin qurulması üsulları, bu tənliklər üçün Koşı və sərhəd məsələlərinin həllinin varlığı, yeganəliyi və dayanıqlığının araşdırılması, diferensial tənliklərin təbiətşunaslığının müxtəlif proseslərinin riyazi modelləşdirilməsinə tətbiqi haqqında biliyə malik olmalı, xüsusi törəməli diferensial tənliklərin təsnifatını, təbiətşunaslığının müxtəlif proseslərini ifadə edən riyazi fizika tənliklərinin çıxarılmasını, riyazi fizika tənlikləri üçün Koşı və sərhəd məsələlərinin qoyuluşunu, sərhəd şərtlərinin növlərini və onların fiziki izahını, riyazi fizika tənlikləri üçün Koşı və sərhəd məsələlərinin korrektliyinin araşdırılmasını, hiperbolik və parabolik tipli tənliklər üçün Koşı məsələlərinin həll üsullarını, harmonik funksiyaları və potensiallar nəzəriyyəsinin elementlərini bilməlidir.
- Hadisələr və onlar üzərində əməlləri, ehtimalın müxtəlif təriflərini və onun hesablanması qaydalarını, tam ehtimal və Bayes düsturlarının tətbiqini, diskret və təsadüfi kəmiyyətlərin paylanması qanunlarını və onların ədədi xarakteristikalarını, böyük ədədlər qanunu və mərkəzi limit teoremlərinin əsas mahiyyətini, riyazi statistikanın əsas elementlərini, paylanma parametrlərini seçməyə görə statistik təyinini, normal paylanması ilə əlaqəli qanunları, parametrlərin statistik qiymətləndirilməsi və etibarlılıq intervalının qurulmasını, statistik hipotezlərin yoxlanılması üsullarını bilməlidir.
- Funksiyanın yaxınlaşması üsullarını, Laqranj və Nyutonun interpolasiya çoxhədilərini və onların xətasının hesablanması, qeyri-xətti tənliklərin və qeyri-xətti tənliklər sisteminin köklərinin təpiləsi və köklərin sadə iterasiya, parçanı yarıya bölmə, Nyuton və vəterlər üsulları vasitəsi ilə təpiləsi üsullarını öyrənməli, xətti cəbri tənliklər sisteminin ədədi həll üsullarını, onların yığılmasını və xətanın qiymətləndirilməsini, ədədi differensiallama və integrallama üsullarını, onların xətalarının qiymətləndirilməsini, adi diferensial tənliklər və tənliklər sistemi üçün Koşı məsələsinin ədədi həll üsullarını, adi və xüsusi törəməli diferensial tənliklər üçün sərhəd məsələlərinin və integrallama tənliklərin ədədi həll üsullarını, kompüter texnologiyaların köməyiylə ədədi üsulların konkret məsələlərin həll alqoritmlarının qurulmasına tətbiqini bilməlidir.
- Bir və çoxdəyişənli funksiyaların ekstremumu üçün zəruri şərtləri və kafi şərtləri, şərti ekstremumu və Laqranjın qeyri-müəyyən vuruqlar üsulunu, qabarık çoxluqları, qabarık funksiyaları və onların xassələrini, xətti və qabarık programlaşdırma məsələlərini və onların həll üsullarını, Kun-Takker teoremini, qradiyent üsulu və cərimə funksiyalar üsulunu bilməli, klassik variasiya məsələləri, optimall idarəetmə nəzəriyyəsinin elementləri, Pontryaqinin maksimum prinsipi və onun diskret analoqu haqqında biliklərə yiylənməlidir.
- Kompüter şəbəkələrinin əsas anlayışları, onların təyinatı və təsnifatı, lokal və global şəbəkələrin aparat və program təminatı haqqında biliklərə malik olmalı, kompüter şəbəkələrində işləməyi bacarmalıdır. Kompüter şəbəkələrinin topologiyalarını,

informasiyanın ötürülməsi üçün istifadə olunan müxtəlif rabitə xətlərini bilməli, kompüter şəbəkəsini quraşdırmağı bacarmalıdır. Müxtəlif şəbəkə modellerini, o cümlədən ISO-OSI modelinin səviyyələrini, iş prinsipini bilməlidir. Müxtəlif şəbəkə texnologiyalarının, kliyent-server texnologiyasının iş prinsipini bilməlidir. Internet şəbəkəsinin xidmətləri və protokolları, domen adları, baza TCP/IP protokolu haqqında biliyə malik olmalıdır. Internetdə axtarış sistemlərində və sosial şəbəkələrdə işləməyi bacarmalıdır.

- Kompüterlərin inkişaf mərhələləri və Fon Neyman arxitekturasını bilməlidir. Kompüterlərin əsas qurğuları (mərkəzi prosessor və əsas yaddaş), onların iş prinsipi və əsas göstəricilərini bilməlidir. Kompüterlərin qurğularının qarşılıqlı əlaqəsi və bu əlaqəni təmin edən texniki vasitələrlə (şin, kontroller və drayver anlayışları) haqqında biliyə malik olmalıdır. Kompüterlərin periferiya qurğuları (xarici yaddaş, monitor, çap qurğuları, klaviatura, siçan və s.), onların iş prinsipi və əsas göstəricilərini bilməlidir. Müxtəlif kompüterləri texniki göstəricilərinə görə müqayisə etməyi bacarmalıdır. Qoyulan məsələyə uyğun parametrlərə cavab verən kompüterin konfiqurasiyasını müəyyən etməyi bacarmalıdır.
- Web səhifələrin strukturunun qurulması üçün HTML dilindən istifadə qayadalarını bilməlidir. Web səhifələrə dizayn və effektlerin verilməsi üçün CSS-dən istifadə üsullarını bilməlidir. Web səhifələrin daha effektiv tərtibatı üçün HTML dili və CSS-in əlaqələndirilməsini bacarmalıdır. ASP.NET, PHP və onun ümumi strukturu haqqında ümumi anlayışlara malik olmalıdır. CSS və HTML ilə müxtəlif stillərin yaradılması və əlaqələndirilməsini bacarmalıdır. Web səhifələrə funksionallığın verilməsi üçün JavaScript-dən istifadə üsullarını bilməlidir.
- İri program layihələrinin yaradılması texnologiyalarını məsələnin qoyuluşundan onun istismara təhvil verilənədək bütün mərhələləri üzrə biliklərə malik olmalıdır. Struktur programlaşdırma və obyekt-yönlü programlaşdırma texnologiyalarını, program təminatının keyfiyyətinə nəzarət növlərini, program təminatının sazlanması üsullarını, səhvlərin klassifikasiyası, təpiləsi və aradan qaldırılması üsullarını, struktur və funksional testləşdirmə üsullarını bilməlidir. Müasir programlaşdırma texnologiyaların köməyi ilə etibarlı program vasitələrinin yaradılması və informasiyanın mühafizəsinin üsulları üzrə biliklərə malik olmalıdır. Program strukturunun yaradılması və modul programlaşdırma biliklərinə malik olmalıdır.
- Paralel hesablama sistemləri (çoxprosessorlu və konveyer tipli sistemlər) haqqında biliyə malik olmalı, bu sistemlərdə hesablamaların paralelləşməsi prinsip və xarakteristikalarını bilməli və müxtəlif məsələlərin həlli üçün paralel alqoritmələr qurmağı bacarmalıdır. Bir və çox prosessorlu sistemlərdə resursun emal olunması, qoşaqın kritik vəziyyətə keçməsi, paralel yerinə yetirilən proseslərin qarşılıqlı ləğvətmə alqoritmi ilə işləməyi bacarmalıdır. Paylanmış sistemlərdə tətbiqi proseslərin sinxronluğu(paralelliyi) üsullarını və nasazlığa davamlılıq mexanizmlərini bilməlidir. Paylanmış sistemlərdə informasiyanın tranzakt emalını, tranzaksiyaların seriallanması təmin edən alqoritmlərlə işləməyi bacarmalıdır. Lemport vaxtı və onun iş prinsipinə, tranzaksiyanın öz vaxt nişanına uyğun növbəyə durmasına, gecikmiş tranzaksiyanın ləğvi və ləğv olunan tranzaksiyaların sayını azaltmaq məqsədi ilə vaxt nişanı alqoritminin modifikasiya olunmuş variantın iş prinsipini bilməlidir. Bloklaşdırma mexanizmi, ikifazalı bloklaşdırma, çıxılmaz vəziyyət, resurs, resursa qarşı

yaratılmış növbə, tranzaksiyanın yerinə yetirilməsi və ondan imtina, nəticənin verilənlər bazasına yazılmasını bacarmalıdır.

- Əməliyyat sistemlərinin funksiyalarını, təsnifatını və tərkib hissələrini bilməlidir. Əməliyyat sistemlərində proses anlayışı, fayl sistemi və onların idarə edilməsini bilməlidir. Operativ yaddaşın programlar arasında bölünməsi və idarə edilməsi vasitələrini, periferiya qurğularının idarə edilməsini bilməlidir. MS Windows, Linux və s. OS-i ailəsinin xidməti programlarının iş prinsipi haqqında məlumatı malik olmalıdır. MS Windows sistemində işləmək və onu konkret istifadəçi üçün sazlamağı bacarmalıdır. MS Windows sistemində olan nasazlıqları aydınlaşdırmağı və onların müəyyən hissəsini aradan qaldırmağı bacarmalıdır.
- Alqoritmin analizinin riyazi əsaslarını; ən yaxşı, ən pis və orta hal üçün alqoritmin analizi üsullarını; axtarış və nizamlama alqoritmərini (ardıcılı, axtarış, ikili axtarış və s.) və onların analizini bilməlidir. Verilənlərin strukturları üzərində əməliyyatların (stek, siyahı, ağac) alqoritmini hazırlamağı və onları analiz etməyi, münasibətlər və onların həlli üsullarını bacarmalıdır. Alqoritmərin əsas siniflərini, dinamik programlaşdırılmaya aid olan alqoritmiləri bilməlidir. Alqoritmərin mürəkkəblik dərəcəsinin qiymətləndirilməyi; eninə və dərinliyə doğru axtarış alqoritmərini konkret məsələlərin həllinə tətbiq etməyi və onların mürəkkəbliklərini qiymətləndirməyi bacarmalıdır. Axtarış və nizamlama alqoritmərinin pseudokodunu yazmağı və onları analiz etməyi bacarmalıdır. Optimal alqoritmin tapılması və sadə rekurrent münasibətləri həll etmə vərdişlərinə malik olmalıdır. "Xesis" alqoritmərin hazırlanması üsullarını, onların tətbiqini və mürəkkəbliklərinin qiymətləndirilməsini bilməlidir.
- İnformatika elminin predmetini, tərkib hissələrini və müxtəlif say sistemlərində ədədlər üzərində əməliyyatların aparılmasını bilməlidir. Kompüterlərin əsas iş prinsiplərini və verilənlərin yaddaşda təsviri xüsusiyyətlərini bilməlidir. Alqoritməşdirmənin əsas elementlərini; xətti, budaqlanan və dövri alqoritmərin programlaşdırılması vasitələrini bilməlidir. Xətti programların tərtib edilməsini, budaqlanan və dövri proseslərin programlaşdırılmasını bacarmalıdır. Statik və dinamik massivlərə işin xüsusiyyətlərini və fayllarla işin təşkilini bilməlidir. Köməkçi funksiyalardan, standart kitabxanalardan, dinamik dəyişənlərdən istifadə edərək müxtəlif məsələlərin həllini bilməli və növbə, stek, dek, siyahılarla bağlı olan məsələlərin həllini bacarmalıdır.
- Informasiya sistemləri haqqında əsas anlayışları, informasiya sistemlərində gedən prosesləri, informasiya sistemlərinin inkişaf mərhələlərini və tətbiq sahələrini bilməlidir. Informasiya sistemlərinin strukturunu və informasiya sistemlərinin hazırlanması mərhələlərini bilməlidir. Relasiya verilənləri üzərində əməliyyatları, normallaşdırma formalarını, relyasiya modelində məsələnin normal formaya getirilmə alqoritmini seçməyi bilməlidir. Verilənlər bazasının konsepsiyalarını, verilənlər bazasının təşkili üsullarını, verilənlərin modellərini bilməlidir. Verilənlər bazasının idarəetmə sistemlərini, sorğular dilini bilməli və praktiki məsələlərin həllinə tətbiq etməyi bacarmalıdır. Hər hansı predmet oblastı üçün avtomatlaşdırılmış informasiya sisteminin yaratılması üçün məsələni qoymaq, qoyulan məsələyə uyğun modeli seçmək, SQL və ya Oracle-da bazaları yaratmaq bacarığına malik olmalıdır.

- Süni intellektin yaranmasının məqsədi, bu sahədə aparılan işlərin təsnifatı, tətqiqi üçün əsas istiqamətlər haqqında biliyə malik olmalıdır. Süni İntellektual sistemlər, biliyin təsviri, biliklərin təsnifatını, biliyin təsvirinin məntiqi modeli və biliyin aşkarlanması problemlərini bilməlidir. Biliklər və biliklər bazası, bilikləri səciyyələndirən xüsusiyyətlər haqqında biliklərə malik olmalıdır. Biliklərin təsvir modelləri: məntiqi modellər, semantik modellər, freym modelləri, produksiya modelləri, obyekt-yönlü modelləri bilməlidir. Ekspert sistemlərin təsnifatını, onların işlənməsinin texnologiyalarını, onların tətbiq sahələrini bilməlidir. Ekspert sistemlərində həllin axtarış metodları və strategiyalarını, məntiqi çıxarış mexanizmlərini bilməlidir.
- Fizikanın bölmələri olan klassik mehanika, nisbilik nəzəriyyəsi, molekulyar fizika və termodinamika, elektrodinamika, dalğa optikası, kvant fizikası, atom və nüvə fizikasının əsas qanun və qanuna uyğunluqlarını bilməli, onların riyazi ifadələri haqqında məlumatı olmalı, müəyyən eksperimental iş vərdişlərini, laborator işlərin aparılmasında nəticələrin qiymətləndirilməsini və xətaların hesablanması bacarmalıdır.
- Mülki müdafiənin əsasları, qüvvə və vasitələrini, fəvqəladə hallar və onların xarakteristikalarını, fəvqəladə hallarda əhalinin mühafizəsini, əhalinin mülki müdafiə üzrə maarifləndirilməsini, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyi, fəvqəladə hallarda sənaye obyektlərinin işinin dayanıqlığının əsaslarını və qiymətləndirilməsini, həmçinin fəvqəladə halların nəticələrinin aradan qaldırılması yollarının təşkilini və həyata keçirilməsini mənimsəməlidir.
- Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formalaşması və inkişafını bilməlidir, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq etməyi bacarmalıdır. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolunu sistemli təhlil etməyi bacarmalıdır. Azərbaycan dövlətçiyi qədim və orta əsrlər dövründə; XV-XVIII əsrlərdə Azərbaycan xalqı tərəfindən Şərqdə böyük imperiyaların yaradılması; XIX əsrin ilk onilliklərində Azərbaycan dövlətçiliyinin itirilmesi və onun siyasi, iqtisadi, sosial nəticələri; Azərbaycanda milli dövlətçilik uğrunda mübarizə, Azərbaycan xalq cumhuriyyətinin yaradılması-birinci respublika dövrü; ikinci Respublika, Azərbaycan dövlətçiliyi Sovet imperiyası dövründə; XX əsrin 80-ci illərin ikinci yarısında müstəqillik uğrunda mübarizənin başlanması və müstəqil dövlətçiliyin bərpası; Müstəqil Azərbaycan Respublikasının daxili siyaseti: müstəqil dövlətçiliyin sosial-iqtisadi, hüquqi bazasının yaradılması və inkişafı; Müstəqil dövlətçiliyin qorunması üçün təhlükəsiz beynəlxalq şəraitin yaradılması; Dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizə; Azərbaycanın Qafqazda lider dövlətə çevrilmesi haqqında biliklərə malik olmalıdır.
- Azərbaycan dilinin tarixi, onun inkişafı və zənginləşdirilməsi yollarını bilməlidir. Tarixin müəyyən dövrlərində dilimizin düşmən qüvvələrinin təzyiqinə, təcavüzüne məruz qalmasını, lakin xalqımızın milli birliyi, milli qüruru sayəsində onun qorunmasına müvəffəq olmasını və bu işdə görkəmli sərkərdələrin, dövlət xadimlərinin xidmətlərini bilməlidir. Azərbaycan dilibdə təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarını aşılmalıdır. Azərbaycan dilini yaxşı bilməli, onu qorunmalı və inkişaf etdirmək kimi bacarıqlara malik olmalıdır. Azərbaycan dilinin özünəməxsusluğunu qorumağı,

tercümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmayı, onlarla ünsiyyət qurmağı bacarmalıdır. Azərbaycan dilinin təmizliyi uğrunda mübarizə aparmağı, dili yad ünsürlərdən qorumağı, onu yaşatmayı bacarmalıdır.

- Xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzər yazı, şifahi və yazılı bacarıqlara malik olmalıdır Beynəlxalq arenaya çıxaraq öz xalqının milli-mənəvi dəyərlərini, qazandığı nailiyyətləri başqalarına çatdırmağı bacarmalıdır.. Xarici dilin qrammatik, leksik, semantik strukturlarını analiz etməyi bacarmalıdır. Xarici dildə fikir və təcrübə mübadiləsi aparmaq kimi vərdişlərə malik olmalıdır. Xarici dil bacarığına malik olmaqla, komandada işləmək, şəxslərarası ünsiyyət səriştəliyini formalasdırmaq, liderlik bacarığına nail olmaq və s. işgüzər fəaliyyət ilə öyrənmə prosesinin integrasiyası zamanı əldə olunan bacarıqlara malik olmalıdır. Xarici dilin kommunikativlik, sistemlilik, funksionallıq kimi keyfiyyətlərinə yiyələnməlidir.

3. Təhsil Proqramının strukturu

3.1. Təhsil Proqramı 240 (4 il) AKTS kreditindən ibarət olmalıdır. Kreditlər aşağıdakı şəkildə bölüşdürülrə:

Cədvəl 1

Fənlərin sayı	Fənnin adı	AKTS krediti
Ümumi fənlər		
1	Azərbaycan tarixi <i>Bu fənnin tədrisi zamanı Azərbaycan tarixinə dair bilikləri ümumiləşdirərək tarixi məkan, tarixi zaman, dövlət, şəxsiyyət, iqtisadiyyat və mədəniyyət məzmun xətləri üzrə qruplaşdırıb gənc nəslə çatdırmaq, tələbə-gənclərə Vətənimizin tarixi keçmiş haqqında dərin biliklər vermək, onlarda tarixi təfəkkürü formalasdırmaq, cəmiyyətdə baş verən hadisələri obyektiv qiymətləndirmək bacarığı aşılamaq, dövlətçilik məfkurəsinin, keçmişə hörmət, gələcəyə inam hisslerinin formalasması, gənclərdə vətənpərvərlik ruhunun tərbiyə edilməsi kimi bilik və bacarıqların aşılanmasına xüsusi diqqət yetirilməlidir.</i>	5
2	Azərbaycan dilində işgüzər və akademik kommunikasiya <i>Bu fənn cərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzər yazı bacarıqlarının aşılanmasına xüsusi diqqət yetirilməlidir.</i>	4
3	Xarici dildə işgüzər və akademik kommunikasiya <i>Bu fənn cərçivəsində tələbələrə ixtisası üzrə xarici dillərdən birində təqdimat etmek, natiqlik, akademik və işgüzər yazı, şifahi və yazılı bacarıqların aşilanmasına xüsusi diqqət yetirilməlidir.</i>	15
4	Seçmə fənlər Fəlsəfə Sosiologiya	3

	Azərbaycan Respublikasının konstitusiyası və hüququn əsasları Məntiq Etika və estetika Multikulturalizmə giriş	
	İnformasiya texnologiyaları	
5	İnformasiyanın idarə edilməsi Sahibkarlığın əsasları və biznesə giriş Politologiya	3
Cəmi		30
İxtisas fənləri		
1	Riyazi analiz <i>Riyazi analiz fənninin əsasını bir və çoxdəyişənli funksiyaların diferensial və integrallı hesabı və sıralar nəzəriyyəsi təşkil edir, tələbələr bu fənni mənimşəyərkən ədədi ardıcılıqlar haqqında zəruri biliyi malik olmalı, bir və çoxdəyişənli funksiyaların limit, kəsilməzlik və müntəzəm kəsilməzlik anlayışlarına, diferensial və integrallı hesabına, ədədi və funksional sıralara, habelə tətbiqi riyaziyyat və informatika məsələlərində onların tətbiq olunmasının öyrənilməsinə diqqət yetirməlidir.</i>	12
2	Kompleks analiz <i>Kompleks analiz fənni kompleks ədədləri, kompleks dəyişənli funksiyanın törəməsi və integrallını, kompleks ədədlər sırasını və çıxıqlar nəzəriyyəsini tədqiq edir, tələbələr bu fənni öyrənərkən kompleks ədədlər üzərində əməllərə, kompleks dəyişənli funksiyaların diferensial və integrallı hesabına, konform inikas anlayışına, requlyar funksiyalar və onların təcrid olunmuş məxsusi nöqtələrinin təsnifatına, Loran sırasına, çıxıqların hesablanması və tətbiqlərinə xüsusi diqqət yetirməlidir.</i>	4
3	Analitik həndəsə <i>Analitik həndəsə fənni fəza figurlarının xassələrini cəbri üsullarla tədqiq edir və tələbə bu fənni öyrənərkən koordinatlar üsulu, vektorlar hesabı, düz xətt və müstəvinin tənliyi, həmçinin, ikitərtibli əyri və səthlərin ümumi və kanonik tənliklərinin çıxarılışı və onların araşdırılmasına diqqət yetirməlidir.</i>	4
4	Xətti cəbr <i>Xətti cəbr fənnində matrislər və xətti cəbri tənliklər sisteminin ümumi nəzəriyyəsi, həmçinin xətti çevirmə və kvadratik forma tədqiq olunur və tələbə bu fənni öyrənərkən matrislər üzərində əməllər, determinantın hesablanması və xassələri, cəbri tənliklər sisteminin müxtəlif həll üsullarının öyrənilməsi, kvadratik formanın kanonik şəklə gətirilməsi və tətbiq sahəsini bilməyə diqqət etməlidir.</i>	4
5	Diskret riyaziyyat <i>Diskret riyaziyyat fənni riyazi və predikatlar məntiqinin, qraflar nəzəriyyəsinin, bul cəbrinin, kombinatorikanın elementlərini, obyektlər arası</i>	6

	<p>münasibətləri tədqiq edir, tələbələr xüsusiylə düzgün riyazi anlayışlarının öyrənilməsinə, müxtəlif üsullarla isbatların tətbiqinə və diskret riyaziyyatın üsullarından istifadə etməklə optimal programların hazırlanmasına diqqət yetirməlidirlər.</p>	
6	<p>Diferensial tənliklər Diferensial tənliklər fənni dinamik sistemlərin (proseslərin) riyazi modellərini tədqiq edir və tələbə bu fənni mənimseyərkən adı və xüsusi törəməli diferensial tənliklər, onların tipləri və həll alqoritmlarının (üsullarının) öyrənilməsinə diqqət etməlidir.</p>	6
7	<p>Ehtimal nəzəriyyəsi və riyazi statistika Ehtimal nəzəriyyəsi və riyazi statistika fənni kütləvi bircins hadisələrin ehtimal qanuna uyğunluqlarının öyrənilməsini, elmi və praktik nəticələr almaq üçün statistik verilənlərin toplanması və emalı üsullarının yaradılmasını tədqiq edir, tələbələr xüsusiylə ehtimalın təriflərinin tətbiqlərinə, təsadüfi kəmiyyətlərin ədədi xarakteristikalarının hesablanması, müxtəlif teoremlərin tətbiqilə məsələ həllinə, habelə seçimnin statistik paylanması qanunlarına, təsadüfi seçimin bəzi xarakteristikalarının hesablanması və seçimnin parametrlərinin statistik qiymətləndirilməsinə diqqət yetirməlidirlər.</p>	4
8	<p>Ədədi üsullar Ədədi üsullar fənni cəbrin, analizin və diferensial tənliklərin ədədi həll üsullarını tədqiq edir, tələbələr bu bölmələr üzrə müvafiq həll üsullarının seçilməsinə, diferensial tənliklər üçün fərq sxemlərinin qurulmasına, onun həllini tapmağa imkan verən hesablama alqoritminin işlənməsinə, onun kompüterdə realizasiyasına, praktik məsələlərin həllində onların tətbiqinə, habelə fərq sxeminin aproksimasiya, dayanıqlıq və yiğilması kimi əsas anlayışlarına, xətaların yaranması mənbələrinin dərk edilməsi və onların qiymətləndirilməsinə diqqət yetirməlidirlər.</p>	9
9	<p>Optimallaşdırma üsulları Optimallaşdırma üsulları fənni xətti programlaşdırma, qabarığ programlaşdırma, dinamik programlaşdırma və optimal idarəetmə məsələlərinin həll üsullarını tədqiq edir, tələbələr bütün bölmələr üzrə müxtəlif üsulların və onların alqoritmlarının öyrənilməsinə, kompüter realizasiyasına, habelə onların praktiki məsələlərin həlli üçün tətbiqinə diqqət yetirməlidirlər.</p>	5
10	<p>Programlaşdırmanın əsasları Bu fənn cərçivəsində tələbələrə alqoritmlaşdırmanın əsas elementləri, alqoritmların programlaşdırılması vasitələri, xətti programların tərtib edilməsi, budaqlanan və dövri proseslərin programlaşdırılması bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.</p>	14
11	<p>Alqoritmin analizi və hazırlanması üsulları Bu fənn cərçivəsində tələbələrə alqoritmların hazırlanması və onların analiz</p>	8

	<p>edilməsi, alqoritmin analizinin riyazi əsasları və üsulları, alqoritmərin mürəkkəblik dərəcəsinin qiymətləndirilməsi, alqoritmərin konkret məsələlərin həllinə tətbiq edilməsi bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.</p>	
12	<p>Programlaşdırma texnologiyaları Bu fənn cərçivəsində tələbələrə program layihələrinin yaradılması texnologiyalarının bütün mərhələləri, müasir programlaşdırma texnologiyaların köməyi ilə etibarlı program vasitələrinin yaradılması bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.</p>	5
13	<p>Verilənlər bazası Bu fənn cərçivəsində tələbələrə informasiya sistemlərinin hazırlanması mərhələləri, verilənlər bazasının konsepsiyaları, verilənlər bazasının idarəetmə sistemləri və onların praktiki məsələlərin həllinə tətbiq edilməsi bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.</p>	5
14	<p>Kompüterin arxitekturası Bu fənn cərçivəsində tələbələrə kompüterlərin inkişaf mərhələləri və Fon Neyman arxitekturası, kompüterlərin əsas və periferiya qurğuları və onların iş prinsipi bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.</p>	5
15	<p>Kompüter şəbəkələri Bu fənn cərçivəsində tələbələrə kompüter şəbəkələrinin təyinatı, təsnifatı, aparat və program təminatı, topologiyaları, rabitə xətləri, müxtəlif şəbəkə texnologiyaları, internetdə axtarış sistemlərində və sosial şəbəkələrdə işləmək bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.</p>	6
16	<p>Web texnologiyaları Bu fənn cərçivəsində tələbələrə Web səhifələrin strukturunun qurulması üçün HTML dilindən istifadə qayadaları, Web səhifələrə dizayn və effektlerin verilməsi üçün CSS-dən istifadə üsulları, Web səhifələrə funksionallığın verilməsi üçün JavaScript-dən istifadə üsulları bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.</p>	4
17	<p>Paralel və paylanmış hesablamalar Bu fənn cərçivəsində tələbələrə Paralel hesablama sistemləri, bu sistemlərdə hesablamaların paralelləşməsi prinsip və xarakteristikaları, müxtəlif məsələlərin həlli üçün paralel alqoritmələr qurmaq, paralel yerinə yetirilən proseslərin qarşılıqlı ləğvətmə alqoritmi ilə işləmək, paylanmış sistemlərdə tətbiqi proseslərin sinxronluğu(paralelliyi) üsulları və nasazlığa davamlılıq mexanizmləri bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.</p>	4
18	<p>Süni intellekt Bu fənn cərçivəsində tələbələrə süni İntellektual sistemlər, biliklər və biliklər bazası, biliklərin təsvir modelləri, Ekspert sistemlərin təsnifatı, həllin axtarış metodları və strategiyaları, məntiqi çıxarış mexanizmləri bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.</p>	4

	Əməliyyat sistemləri Bu fənn cərçivəsində tələbələrə əməliyyat sistemlərinin funksiyaları, təsnifatı və tərkib hissələri, əməliyyat sistemlərində proses anlayışı, fayl sistemi və onların idarə edilməsi, opertiv yaddaşın programlar arasında bölünməsi və idarə edilməsi vasitələri, MS Windows, Linux və s. ƏS-i ailəsinin xidməti programlarının iş prinsipi bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.	5
19	Fizika Bu fənn cərçivəsində tələbələrə fizikanın müxtəlif bölmələrinin əsas qanun və qanuna uyğunluqları, onların riyazi ifadələri, müəyyən eksperimental iş vərdişləri, laborator işlərin aparılmasında nəticələrin qiymətləndirilməsi və xətaların hesablanması bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.	3
20	Mülki müdafiə Bu fənn cərçivəsində mülki müdafiənin əsasları, qüvvə və vasitələri, fövqəladə hallar və onların xarakteristikaları, fövqəladə hallarda əhalinin mühafizəsi, əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması yolları haqqında məlumat verilməli, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək, fövqəladə hallarda sənaye obyektlərinin işinin dayanıqlığının əsasları və qiymətləndirilməsinə dair məlumat verilməlidir.	3
Cəmi	Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər	
Cəmi	Təcrübə	
	Təcrübə	30
Ümumi cəm:		

4. Tədris və öyrənmə

- 4.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil programında nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər.
- 4.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, universitetin vəb səhifəsində, programın broşurlarında və s.) açıq olmalıdır.
- 4.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi universitetin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakıları nümunə olaraq göstərmək olar:

- mühazirə, seminarlar, praktiki tapşırıqlar;
 - təqdimatlar və müzakirələr, debatlar;
 - müstəqil iş/araşdırma (məsələn, praktiki nümunələrlə iş);
 - layihələr;
 - problemlərə əsaslanan tədris;
 - sahə işləri;
 - rol oyunları;
 - hesabatlar;
 - qrup qiymətləndirməsi;
 - ekspert metodu;
 - video və audio konfrans texnologiyaları;
 - video və audio mühazirələr;
 - distant təhsil;
 - simulyasiyalar;
 - və s.
- 4.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.
- 4.6. Təhsil programı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

5. Qiymətləndirmə

- 5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçüle bilinsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil proqramlarının nəticələrinə hansı dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalasdırılmasına yardım etməlidir.
- 5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn programında, sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn, universitetin vəb səhifəsində, programın broşurlarında və s.).
- 5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübəleri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi ali təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 5.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
- yazılı tapşırıqlar;
 - bilik və bacarıqlara dair testlər, kompyuter əsaslı testlər;
 - şifahi təqdimatlar;
 - sorğular;

- açıq müzakirələr;
 - praktika hesabatları, sahə işləri hesabatları;
 - praktikada, laboratoriyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
 - layihə işlərinə dair hesabatlar;
 - portfolionun qiymətləndirilməsi;
 - frontal sorğu;
 - qrup şəklində və özünü qiymətləndirmə;
 - və s.
- 5.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq və qabiliyyət səviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdır.
- 5.6. Tələbələrə müəllimlər/qiymətləndircilərlə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Ali təhsil müəssisəsi qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.
- 5.7. Akademik etika təhsil prosesində önemli yer tutur. Tələbələrə akademik dürüstlüyə riayət etmək, plagiarizm problemini anlamaq öyrədilir. Onlar intellektual əməyinəqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdır.

6. Proqramın və hər bir fənnin təlim nəticələri

- 6.1. Təhsil proqramının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənləşdirilməsi və hər bir fənnin sillabusunun hazırlanması ilə təhsil müəssisəsinin/akademik heyətin səlahiyyətindədir.
- 6.2. Təlim nəticələri hər bir ali təhsil müəssisəsi tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənləşdirilir. Təlim nəticələri matrisində (Əlavə 2) fənlərlə təlim nəticələri arasındaki əlaqə əks olunmalıdır.
- 6.3. Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.

7. İnfrastruktur və kadr potensialı

- 7.1. Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi ali təhsil müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:
- müvafiq təchizata malik mühazirə otaqlarına;
 - müasir program təminatı ilə təchiz edilmiş və internet şəbəkəsinə çıxışı olan kompüter otaqlarına;
 - məşğələ və qrup işinin keçirilməsi üçün otaqlara;
 - elektron kitabxanalara, elmi məlumat bazalarına, ənənəvi kitabxana otaqlarına.
- 7.2. Ali təhsil müəssisələrinin professor-müəllim heyəti, bir qayda olaraq, elmi dərəcəyə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və/və ya digər müvafiq təşkilatlardan gələn şəxslər də tədrisə cəlb oluna bilərlər.

8. Təcrübə

- 8.1. Təcrübə tələbənin nəzəri biliyklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önemlidir.
- 8.2. Təcrübə özəl şirkətdə, dövlət müəssisəsində, tədqiqat laboratoriyasında (eləcə də universitet, AMEA, özəl yerli, yaxud beynəlxalq təşkilat və şirkətlər və s.) təşkil oluna bilər.
- 8.3. Təcrübədən önce ali təhsil müəssisəsi və təcrübə təşkil olunacaq şirkət/müəssisə/laboratoriya ilə müqavilə imzalanmalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər şirkət/müəssisə/laboratoriyyada, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbələrin hüquq və öhdəlikləri və digər zəruri təfərrüatlar eks olunur.
- 8.4. Təcrübənin qiymətləndirilməsi tələbənin keçdiyi təcrübə haqqında hazırladığı hesabatın komissiya qarşısında təqdimati əsasında aparılır. Komissiya tələbənin təhsil aldığı fakültənin uyğun kafedralarının mütəxəssislərinin iştirakı ilə formallaşır.

9. Məşgulluq və ömürboyu təhsil

- 9.1. Bu programın məzunları ixtisas dərəcəsinə uyğun özəl təşkilatlarda, şirkətlərdə, dövlət müəssisələrində, dərin kompüter elmləri biliyklərinin tələb olunduğu elmi-tədqiqat institutlarında, laboratoriyalarında və mərkəzlərdə, universitetlərdə, eləcə də innovasiya və digər ümumsahəvi kompetensiyaların tələb olunduğu sahələrdə işləyə bilərlər.
- 9.2. Ali təhsil müəssisəsi Təhsil Programının məzunlarının məşgulluğuna dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz vəb səhifəsində yerləşdirməlidir.
- 9.3. Bakalavr programının məzunları təhsillərini Kompüter elmləri, Riyaziyyat və digər müvafiq ixtisaslar üzrə Magistr proqramlarında davam etdirə bilərlər.
- 9.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.

Razılışdırılmışdır:

Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Aparat rəhbərinin müavini,
Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdürü


Yaqub Piriyev
"28" 07 2020-ci il

Təbiət ixtisasları qrupu üzrə Dövlət
Təhsil Proqramlarını hazırlayan
işçi qrupun sədri


Hüseyin Məmmədov
"27" 07 2020-ci il



Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri

Təhsil Proqramının təlim nəticələri (PTN)

PTN 1 - Kompüter elmləri ixtisasının məqsədi və vəzifələrini, digər ixtisas sahələri ilə əlaqəsini, prespektivlərini bilməlidir.

Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formalaşması və inkişafını bilməlidir, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq etməyi bacarmalıdır. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolunu sistemli təhlil etməyi bacarmalıdır.

Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarını aşılmalıdır. Xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqlara malik olmalıdır.

Mülki müdafiənin əsasları, qüvvə və vasitələrini bilməlidir, əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi haqqında biliklərə malik olmalıdır.

PTN 2 - Çoxluqlar nəzəriyyəsinin elementləri, ardıcılığın limiti anlayışı, bir və çoxdəyişənli funksiyaların diferensial və integrallı hesabi, ədədi və funksional sıralar, kompleks ədədlər, kompleks dəyişənli funksiyaların diferensiallanması və integrallanması, çıxıqlar nəzəriyyəsi, müstəvidə və fəzada Dekart koordinat sistemi, vektorlar cəbrinin elementləri, düz xəttin və müstəvinin tənlikləri, ikitərtibli cəbri xətlər və səthlər, matrixlər və determinantlar, xətti cəbri tənliklər sistemi və onların həlli üsulları, xətti çevirmələr və kvadratik formalar haqqında biliyə malik olmalı, adi diferensial tənliklərin həllərinin qurulması üsullarını, xüsusi töreməli diferensial tənliklərin təsnifatını, riyazi fizika tənlikləri üçün Koşı və sərhəd məsələlərinin qoyuluşunu və korrektliyinin araşdırılmasını, hadisələr və onlar üzərində əməlləri, ehtimalın müxtəlif təriflərini və onun hesablanması qaydalarını, diskret və təsadüfi kəmiyyətlərin paylanması qanunlarını və onların ədədi xarakteristikalarını, riyazi statistikanın əsas elementlərini, paylanması parametrlərini seçməyə görə statistik təyinini, normal paylanması ilə əlaqəli qanunlarını bilməlidir.

PTN 3 - Riyazi məntiqin əsas anlayışlarını, diskret riyaziyyatın əsaslarını, Bul cəbri, Bul funksiyalarının minimallaşdırılmasını, qraflar nəzəriyyəsinin elementlərini, qrafların növlərini və xassələrini, müəyyən məsələlərin qraf şəklində verilməsini, cəbrin, analizin, diferensial və integrallı tənliklərin ədədi üsullarını və bu üsulların kompüter texnologiyaların köməyiylə konkret məsələlərin həll alqoritmlarının qurulmasını bilməli, bir və çoxdəyişənli funksiyaların ekstremumu üçün zəruri şərtlər və kafi şərtlər, şərti ekstremum və Laqranjin qeyri-müəyyən vuruqlar üsulu, qabarlıq çoxluqlar, qabarlıq funksiyalar və onların xassələri, xətti və qabarlıq programlaşdırma məsələləri və onların həlli üsulları, klassik variasiya məsələləri və optimal idarəetmə nəzəriyyəsinin elementləri, fizikanın qanunları, onların mahiyyəti, praktikada tətbiqi və istifadəsi prinsipləri haqqında biliyə malik olmalıdır.

PTN 4 - Kompüterin əsas və periferiya qurğuları, onların iş prinsipi və əsas göstəricilərini bilməlidir. Kompüterlərin qurğularının qarşılıqlı əlaqəsi və bu əlaqəni təmin edən texniki vasitələr haqqında biliyə malik olmalıdır. Əməliyyat sistemlərinin (MS Windows, Linux və s.) funksiyalarını, təsnifatını və tərkib hissələrini bilməlidir. Əməliyyat sistemlərində proses anlayışı, fayl sistemi və onların idarə edilməsini, operativ yaddaşın proqramlar arasında bölünməsi və idarə edilməsi vasitələrini bilməlidir. Alqoritmələr, onların xassələri və verilmə üsullarını, programlaşdırmanın əsas prinsiplərini

ve mərhələlərini, alqoritmik dillərin əsas anlayışları və operatorlarını, metod və funksiyaları, onlara müraciət qaydalarını, fayllar, onların növləri və fayllar üzərində əməlləri, verilənlərin dinamik quruluşunu, programlaşdırma texnologiyasının əsaslarını, müasir programlaşdırma dillərini (C++, C#, Java, Python və s.) bilməli, həmin dillərdə sərbəst proqramları tərtib etməyi və kompüterdə icra etməyi bacarmalıdır, o cümlədən müxtəliv alqoritmlərin hazırlanması və mürəkkəbliklərinin analiz etdilməsini, alqoritmin artma süretinin qiymətləndirilməsini bilməlidir.

PTN 5 - İnfomasiya sistemlərinin strukturunu, infomasiya sistemlərinin hazırlanması mərhələlərini, verilənlər bazasının təşkili üsullarını, verilənlərin modellərini, verilənlər bazasının idarəetmə sistemlərini, sorğular dilini bilməli və praktiki məsələlərin həllinə tətbiq etməyi bacarmalıdır. Süni intellektin yaranmasının məqsədi, bu sahədə aparılan işlərin təsnifatı, tətqiqi üçün əsas istiqamətlər haqqında biliyə malik olmalıdır. Biliklərin təsvir modelləri: məntiqi modellər, semantik modellər, freym modelləri, produksiya modelləri, obyekt-yönüyü modelləri bilməlidir.

PTN 6 - Kompüter şəbəkələri və şəbəkə əməliyyat sistemləri haqqında biliklərə malik olmalı, şəbəkə texnologiyalarını, şəbəkə modellərini, şəbəkədə infomasiya mübadiləsinin metodlarını, şəbəkədə infomasiyanın təhlükəsizliyinin təmin olunması metodlarını bilməlidir. Web səhifələrə funksionallığın verilməsi üçün JavaScript-dən istifadə üsullarını bilməlidir. Web səhifələrin daha effektiv tərtibatı üçün HTML dili və CSS-in əlaqələndirilməsini bacarmalıdır. Paralel hesablama sistemləri (çoxprosessorlu və konveyer tipli sistemlər) haqqında biliyə malik olmalı, bu sistemlərdə hesablamaların paralelləşməsi prinsip və xarakteristikalarını bilməli və müxtəlif məsələlərin həlli üçün paralel alqoritmlər qurmağı bacarmalıdır. Paylanmış sistemlərdə tətbiqi proseslərin sinxronluğunu (paralelliyi) üsullarını və nasazlığa davamlılıq mexanizmlərini bilməlidir. Paylanmış sistemlərdə infomasiyanın tranzakt emalını, tranzaksiyaların seriallanmasını təmin edən alqoritmlərlə işləməyi bacarmalıdır.

"Azərbaycan tarixi" fənni üzrə təlim nəticələri (FTN)

- FTN 1 - Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formalaşması və inkişafını bilir
- FTN 2 - Azərbaycan dövlətçiliyi qədim və orta əsrlər dövründə və XV-XVIII əsrlərdə Azərbaycan xalqı tərəfindən Şərqdə böyük imperiyaların yaradılması haqqında bilikləri nümayiş etdirir
- FTN 3 - Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq etməyi bacarır
- FTN 4 - XIX əsrin ilk onilliklərində Azərbaycan dövlətçiliyinin itirilməsi və onun siyasi, iqtisadi, sosial nəticələri, Azərbaycanda milli dövlətçilik uğrunda mübarizə, Azərbaycan xalq cumhuriyyətinin yaradılması-birinci respublika dövrü, ikinci Respublika, Azərbaycan dövlətçiliyi Sovet imperiyası dövründə, XX əsrin 80-ci illərin ikinci yarısında müstəqillik uğrunda mübarizənin başlanması və müstəqil dövlətçiliyin bərpasına dair biliklərə yiylənib
- FTN 5 - Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolunu sistemli təhlil etməyi bacarır
- FTN 6 - Müstəqil dövlətçiliyin qorunması üçün təhlükəsiz beynəlxalq şəraitin yaradılması, dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizə, Azərbaycanın Qafqazda lider dövlətə çevrilmesi haqqında biliklərə yiylənib

"Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənni üzrə təlim nəticələri (FTN)

- FTN 1 - Azərbaycan dilinin tarixi, onun inkişafı və zənginləşdirilməsi yollarını bilir
- FTN 2 - Tarixin müəyyən dövrlərində dilimizin düşmən qüvvələrinin təzyiqinə, təcavüzünə məruz qalmasını, lakin xalqımızın milli birliyi, milli qururu sayəsibdə onun qorunmasına müvəffəq olmasına və bu işdə görkəmli sərkərdələrin, dövlət xadimlərinin xidmətlərini bilir
- FTN 3 - Azərbaycan dilində ixtisas üzrə elmi məlumatları təhlil edir, şifahi və yazılı təqdimatlar hazırlayırlar
- FTN 4 - Azərbaycan dilində akademik və işgüzar natiqlik bacarığını nümayiş etdirir
- FTN 5 - Azərbaycan dilinin özünəməxsusluğunu qorumağı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağı, onlarla ünsiyyət qurmağı bacarır
- FTN 6 - Azərbaycan dilinin təmizliyi uğrunda mübarizə aparmağı, dili yad ünsürlərdən qorumağı, onu yaşatmağı bacarır

"Xarici dildə işgüzar və akademik kommunikasiya" fənni üzrə təlim nəticələri (FTN)

- FTN 1 - İxtisası üzrə xarici dillərdən birində oxuduğu elmi məqalələri təhlil edir, onların xülasəsini hazırlayır
- FTN 2 - Xarici dilin grammatik, leksik, semantik strukturlarını analiz etməyi bacarır
- FTN 3 - Beynəlxalq arenaya çıxaraq öz xalqının milli-mənəvi dəyərlərini, qazandığı nailiyyətləri başqalarına çatdırmağı bacarır
- FTN 4 - Xarici dildə fikir və təcrübə mübadiləsini aparır, işgüzar kommunikasiya yaradır
- FTN 5 - Xarici dil bacarığına malik olmaqla, komandada işləmək, şəxslərarası ünsiyyət səriştəliyini formalaşdırır

FTN 6 - İxtisası üzrə elmi məlumatları xarici dillərdə birində şifahi və yazılı təqdim edir

"Riyazi analiz" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Çoxluqlar nəzəriyyəsinin elementləri, ardıcılığın limiti anlayışı, birdəyişənli funksiyanın limiti və əsas xassələri, birdəyişənli funksiyanın nöqtədə və çoxluqda kəsilməzliyi, çoxluqda müntəzəm kəsilməz birdəyişənli funksiyaları haqqında biliklərə malik olmalıdır.

FTN 2 - Birdəyişənli funksiyanın törəməsi və diferensialını, diferensial hesabının əsas teoremlərini, yüksək tərtib törəmələr və diferensialları, birdəyişənli funksiya üçün Teylor düsturunu, ekstremum üçün zəruri şərti və kafi şərtləri, xarakteristik nöqtələrə görə funksiyanın qrafikini qurmağı, qeyri-müəyyən, müəyyən və qeyri-məxsusi integralları və onların xassələrinibilməlidir.

FTN 3 - Ədədi sıraların, funksional ardıcılıqlar və sıraların, qüvvət sıraların, Teylor və Makloren sıralarının və Fureye sırasının nöqtələşməsi və onlarla bağlı hökmələr haqqında biliklərə malik olmalıdır.

FTN 4 - Çoxölçülü Euklid fəzasını, çoxdəyişənli funksiyanın limitini, kəsilməzliyi və müntəzəm kəsilməzliyini bilməlidir.

FTN 5 - Çoxdəyişənli funksiyanın xüsusi törəmələri və diferensialını, yüksək tərtib xüsusi törəmələri və diferensiallarını, Teylor düsturunu, ekstremum üçün zəruri şərti və kafi şərtlərini bilməlidir.

FTN 6 - Parametrdən asılı integrallar, çoxqat Riman integralları, əyrixətli və səth integralları haqqında biliklərə yiylənməli və onları hesablaması bacarmalıdır.

"Kompleks analiz" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Kompleks ədəd anlayışı, kompleks ədədlər üzərində əməllər, kompleks ədədin arqumenti və modulu, kompleks ədədin trigonometrik şəkli, Eyler düsturu, kompleks ədədin qüvvəti, kompleks ədəddən kökalmavə genişlənmiş kompleks müstəvi haqqında biliklərə malik olmalıdır.

FTN 2 - Kompleks dəyişənli funksiyalar, onların kəsilməzliyi və diferensiallanması, Koşı-Riman şərtləri, konform inikas anlayışı vərequlyar funksiyalar haqqında biliklərə yiylənməlidir.

FTN 3 - Kompleks dəyişənli funksiyaların integrallanmasını, Koşı integral teoremini, Koşı integral düsturunu bilməlidir.

FTN 4 - Loran sırası və onun yiğılma oblastı, requlyar funksiyaların təcrid olunmuş məxsusi nöqtələrinin təsnifatı, tam və meromorf funksiyalar haqqında biliklərə malik olmalıdır.

FTN 5 - Çıxıq anlayışını, çıxıqlar nəzəriyyəsinin əsas teoremini və çıxıqların hesablanması bilməlidir.

FTN 6 - Çıxıqlar vasitəsilə bəzi integralların hesablanması bacarmalı, arqument prinsipi və Ruşə teoremini bilməlidir.

"Analitik həndəsə" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Müstəvidə və fəzada Dekart koordinat sistemi, analitik həndəsənin sadə məsələləri haqqında biliyə malik olmalıdır.

FTN 2 - İki və üç məchullu xətti tənliklər sisteminin həllini bilməlidir.

FTN 3 - Vektorlar cəbrinin elementlərini bilməlidir.

FTN 4 - Koordinat çevirmələri, düz xəttin və müstəvinin tənlikləri haqqında biliklərə yiylənməlidir.

FTN 5 - Dairevi konusun kəsiklərinin xassələrini bilməlidir.

FTN 6 - İkitərtibli cəbri xətlər və səthlər haqqında biliyə malik olmalıdır.

"Xətti cəbr" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Çoxhədilər və matrixlər üzərində əməlləri yerinə yetirməyi, determinantın xassələri və hesablanması qaydalarını, Laplas teoreminin tətbiqinibilməlidir.

FTN 2 - Xətti fəza və onun bazisi haqqında biliklərə yiylənməlidir.

FTN 3 - Xətti cəbri tənliklər sistemi və onların həlli üsullarını, Kroneker-Kapelli teoremini bilməlidir.

FTN 4 - Evklid fəzəsi və ortoqonallaşdırma üsulu haqqında biliyə malik olmalıdır.

FTN 5 - Xətti və bixətti çevirmələr haqqında biliklərə yiylənməlidir.

FTN 6 - Kvadratik formalar və onların təsnifatı haqqında biliyə malik olmalıdır.

"Diskret riyaziyyat" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Riyazi məntiqin əsas anlayışlarını, aksiomatik üsullarını, sintaksis və semantikanın başa düşülməsini, formal dillərdə işləmə təcrübəsinin toplanmasını bilməlidir.

FTN 2 - Diskret riyaziyyatın əsasları, onun programlaşdırılmasında tətbiq sahələri haqqında biliyə malik olmalıdır.

FTN 3 - Diskret informasiyaların işlənməsinin əsas üsullarını öyrənməlidir.

FTN 4 - Bul cəbri və Bul funksiyalarının minimallaşdırılmasını bilməlidir.

FTN 5 - Qraflar nəzəriyyəsinin elementlərini, qrafların növlərini, tipik xassələrini, müəyyən məsələlərin qraf şəklində verilməsi, həll üsullarını öyrənməlidir.

FTN 6 - Şəbəkədə axın və ağaclar haqqında biliklərə yiylənməlidir.

"Diferensial tənliklər" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Birtərtibli adi diferensial tənliklər və tənliklər sistemi, n -tərtibli adi diferensial tənliklərin həllərinin qurulması üsulları, bu tənliklər üçün Koşı və sərhəd məsələlərinin həllinin varlığı, yeganəliyi və dayanıqlığının araşdırılması haqqında biliyə malik olmalıdır.

FTN 2 - Adi diferensial tənliklərin təbiətşunaslığının müxtəlif proseslərinin riyazi modelləşdirilməsinə tətbiqini bacarmalıdır.

FTN 3 - Xüsusi törəməli diferensial tənliklərin təsnifatını, təbiətşunaslığının müxtəlif proseslərini ifadə edən riyazi fizika tənliklərinin çıxarılması bilməlidir.

FTN 4 - Riyazi fizika tənlikləri üçün Koşı və sərhəd məsələlərinin qoyuluşunu, sərhəd şərtlərinin növlərini və onların fiziki izahını bilməlidir.

FTN 5 - Riyazi fizika tənlikləri üçün Koşı və sərhəd məsələlərinin korrektliyinin araşdırılmasını öyrənməlidir.

FTN 6 - Hiperbolik və parabolik tipli tənliklər üçün Koşı məsələlərinin həll üsulları, harmonik funksiyalar və potensiallar nəzəriyyəsinin elementləri haqqında biliklərə yiylənməlidir.

"Ehtimal nəzəriyyəsi və riyazi statistika" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Hadisələr və onlar üzərində əməlləri, ehtimalın müxtəlif təriflərini və onun hesablanması qaydalarını bilməlidir.

FTN 2 - Tam ehtimal və Bayes düsturlarının tətbiqini, ardıcıl təkrar sınaqlar üçün Bernulli sxemini, Muavr-Laplas və Puasson teoremlərinin tətbiqlərini bilməlidir.

FTN 3 - Diskret və təsadüfi kəmiyyətlərin paylanması qanunları və onların ədədi xarakteristikaları haqqında biliklərə malik olmalıdır.

FTN 4 - Böyük ədədlər qanunu və mərkəzi limit teoremlərinin əsas mahiyyəti haqqında biliklərə yiyələnməlidir.

FTN 5 - Riyazi stataistikanın əsas elementlərini, paylanma parametrlərini seçməyə görə statistik təyinini, normal paylanması ilə əlaqəli qanunları bilməlidir.

FTN 6 - Parametrlərin statistik qiymətləndirilməsi və etibarlılıq intervalının qurulmasını, statistik hipotezlərin yoxlanılması üsullarını bilməlidir.

“Ədədi üsullar” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Funksiyanın yaxınlaşması üsulları, Laqranj və Nyutonun interpolyasiya çoxhədililəri və onların xətasının hesablanması, ədədi differensiallama və integrallama üsulları, onların xətalarının qiymətləndirilməsi haqqında biliklərə yiyələnməlidir.

FTN 2 - Xətti cəbri tənliklər sisteminin ədədi həll üsullarını, onların yiğilmasını və xətanın qiymətləndirilməsini, qeyri-xətti tənliklərin və qeyri-xətti tənliklər sisteminin köklərinin müəyyən edilməsi və köklərin sadə iterasiya, parçanı yarıya bölmə, Nyuton və vətərlər üsulları vasitəsi ilə tapılması üsullarını öyrənəlməlidir.

FTN 3 - Adi diferensial tənliklər və tənliklər sistemi üçün Koşı məsələsinin ədədi həll üsullarını bilməlidir.

FTN 4 - Adi və xüsusi törməli diferensial tənliklər üçün sərhəd məsələlərinin ədədi həll üsullarını bilməlidir.

FTN 5 - İnteqral tənliklərin ədədi həll üsullarını bilməlidir.

FTN 6 - Kompüter texnologiyaların köməyi ilə ədədi üsulların konkret məsələlərin həll alqoritmlarının qurulmasına tətbiqini bilməlidir.

“Optimallaşdırma üsulları” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Bir və çoxdəyişənli funksiyaların ekstremumu üçün zəruri şərtləri və kafi şərtləri haqqında biliklərə yiyələnməlidir.

FTN 2 - Şərti ekstremumu və Laqranjın qeyri-müəyyən vuruqlar üsulunu bilməlidir.

FTN 3 - Qabarlıq çoxluqları, qabarlıq funksiyaları və onların xassələrini, xətti və qabarlıq proqramlaşdırma məsələlərini və onların həll üsullarını, Kun-Takker teoremini bilməlidir.

FTN 4 - Qradiyent üsulu və cərimə funksiyalar üsulunu öyrənəlməlidir.

FTN 5 - Klassik variasiya məsələlərini, Eyler tənliyini, funksionalın ikinci variasiyasını və Lejandr şərtinibilməlidir.

FTN 6 - Optimal idarəetmə nəzəriyyəsinin elementləri, Pontryaqinin maksimum prinsipi və onun diskret analoqu haqqında biliklərə malik olmalıdır.

“Kompüter şəbəkələri” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Kompüterşəbəkələrinin əsas anlayışları, onların təyinatı və təsnifatı, lokal və global

şəbəkələrin aparat və program təminatı haqqında biliklərə malik olmalı, kompüter şəbəkələrində işləməyi bacarmalıdır.

FTN 2 - Kompüter şəbəkələrinin topologiyalarını, informasiyanın ötürülməsi üçün istifadə olunan müxtəlif rabitə xətlərini bilməli, kompüter şəbəkəsini quraşdırmağı bacarmalıdır.

FTN 3 - Müxtəlif şəbəkə modellərini, o cümlədən ISO-OSI modelinin səviyyələrini, iş prinsipini bilməlidir.

FTN 4 - Müxtəlif şəbəkə texnologiyalarının, kliyent-server texnologiyasının iş prinsipini bilməlidir.

FTN 5 - Internet şəbəkəsinin xidmətləri və protokolları, domen adları, baza TCP/IP protokolu haqqında biliyə malik olmalıdır.

FTN 6 - Internetdə axtarış sistemlərində və sosial şəbəkələrdə işləməyi bacarmalıdır.

"Kompüterin arxitekturası" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Kompüterlərin inkişaf mərhələləri və Fon Neyman arxitekturasını bilməlidir.

FTN 2 - Kompüterlərin əsas qurğuları (mərkəzi prosessor və əsas yaddaş), onların iş prinsipi və əsas göstəricilərini bilməlidir.

FTN 3 - Kompüterlərin qurğularının qarşılıqlı əlaqəsi və bu əlaqəni təmin edən texniki vasitələrl (şin, kontroller və drayver anlayışları) haqqında biliyə malik olmalıdır.

FTN 4 - Kompüterlərin periferiya qurğuları (xarici yaddaş, monitor, çap qurguları, klaviatura, siçan və sairə), onların iş prinsipi və əsas göstəricilərini bilməlidir.

FTN 5 - Müxtəlif kompüterləri texniki göstəricilərinə görə müqayisə etməyi bacarmalıdır.

FTN 6 - Qoyulan məsələyə uyğun parametrlərə cavab verən kompüterin konfiqurasiyasını müəyyən etməyi bacarmalıdır.

"Web texnologiyaları" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Web səhifələrin strukturunun qurulması üçün HTML dilindən istifadə qayadaları bilməlidir.

FTN 2 - Web səhifələrə dizayn və effektlərin verilməsi üçün CSS-dən istifadə üsullarını bilməlidir.

FTN 3 - Web səhifələrin daha effektiv tərtibatı üçün HTML dili və CSS-in əlaqələndirilməsini bacarmalıdır.

FTN 4 - ASP.NET, PHP və onun ümumi strukturu haqqında ümumi anlayışlara malik olmalıdır.

FTN 5 - CSS və HTML ilə müxtəlif stillərin yaradılması və əlaqələndirilməsini bacarmalıdır.

FTN 6 - Web səhifələrə funksionallığın verilməsi üçün JavaScript-dən istifadə üsullarını bilməlidir.

"Programlaşdırma texnologiyaları" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - İri program layihələrinin yaradılması texnologiyalarını məsələnin qoyuluşundan onun istismara təhvıl verilənədək bütün mərhələləri üzrə biliklərə malik olmalıdır.

FTN 2 - Program təminatının keyfiyyətinə nəzarət növlərini, program təminatının sazlanması üsullarını bilməlidir.

FTN 3 - Müasir programlaşdırma texnologiyaların köməyi ilə etibarlı program vasitələrinin yaradılması və informasiyanın mühafizəsinin üsulları üzrə biliklərə malik olmalıdır.

FTN 4 - Program strukturunun yaradılması və modul programlaşdırma biliklərinə malik olmalıdır.

FTN 5 - Struktur programlaşdırma və obyekt-yönüli programlaşdırma texnologiyalarını bilməlidir.

FTN 6 - Səhvlerin klassifikasiyası, tapılması və aradan qaldırılması üsullarını, struktur və funksional testləşdirmə üsullarını bilməlidir.

"Paralel və paylanmış hesablamalar" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Paralel hesablama sistemləri (çoxprosessorlu və konveyer tipli sistemlər) haqqında biliyə malik olmalı, bu sistemlərdə hesablamaların paralelləşməsi prinsip və xarakteristikalarını bilməli və müxtəlif məsələlərin həlli üçün paralel alqoritmələr qurmağı bacarmalıdır.

FTN 2 - Bir və çox prosessorlu sistemlərdə resursun emal olunması, qoşluğun kritik vəziyyətə keçməsi, paralel yerinə yetirilən proseslərin qarşılıqlı ləğvətmə alqoritmi ilə işləməyi bacarmalıdır.

FTN 3 - Paylanmış sistemlərdə tətbiqi proseslərin sinxronluğu (parallellığı) üsullarını və nasazlığa davamlılıq mexanizmlərini bilməlidir.

FTN 4 - Paylanmış sistemlərdə informasiyanın tranzakt emalını, tranzaksiyaların seriallanması təmin edən alqoritmərlə işləməyi bacarmalıdır.

FTN 5 - Ləmport vaxtı və onun iş prinsipinə, tranzaksiyanın öz vaxt nişanına uyğun növbəyə durmasına, gecikmiş tranzaksiyanın ləğvi və leğv olunan tranzaksiyaların sayını azaltmaq məqsədi ilə vaxt nişanı alqoritminin modifikasiya olunmuş variantının iş prinsipini bilməlidir.

FTN 6 - Bloklaşdırma mexanizmi, ikitərəfli bloklaşdırma, çıxılmaz vəziyyət, resurs, resursa qarşı yaradılmış növbə, tranzaksiyanın yerinə yetirilməsi və ondan imtina, nəticənin verilənlər bazasına yazılımasını bacarmalıdır.

"Əməliyyat sistemləri" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Əməliyyat sistemlərinin funksiyalarını, təsnifatını və tərkib hissələrini bilməlidir.

FTN 2 - Əməliyyat sistemlərində process anlayışı, fayl sistemi və onların idarə edilməsini bilməlidir.

FTN 3 - Operativ yaddaşın programlar arasında bölünməsi və idarə edilməsi vasitələrini, periferiya qurğularının idarə edilməsini bilməlidir.

FTN 4 - MS Windows, Linux və s. OS-i ailəsinin xidməti programlarının iş prinsipi haqqında məlumatə malik olmalıdır.

FTN 5 - MS Windows sistemində işləmək və onu konkret istifadəçi üçün sazlaması bacarmalıdır.

FTN 6 - MS Windows sistemində olan nasazıqları aydınlaşdırmağı və onların müəyyən hissəsini aradan qaldırmağı bacarmalıdır.

"Alqoritmin analizi və hazırlanması üsulları" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Alqoritmin analizinin riyazi əsaslarını; ən yaxşı, ən pis və orta hal üçün alqoritmin analizi üsullarını; axtarış və nizamlama alqoritmələrini (ardıcıl, axtarış, ikili axtarış və s.) və onların analizini bilməlidir.

FTN 2 - Verilənlərin strukturları üzərində əməliyyatların (stek, siyahı, ağac) alqoritmini hazırlamağı və onları analiz etməyi, münasibətlər və onların həlli üsullarını bacarmalıdır.

FTN 3 - Alqoritmələrin əsas sınıflarını, dinamik programlaşdırmaaya aid olan alqoritmələri bilməlidir.

FTN 4 - Alqoritmələrin mürəkkəblik dərəcəsinin qiymətləndirilməyi; eninə və dərinliyə doğru axtarış alqoritmələrini konkret məsələlərin həllinə tətbiq etməyi və onların mürəkkəbliklərini qiymətləndirməyi bacarmalıdır.

FTN 5 - Axtarış və nizamlama alqoritmlərinin psevdokodunu yazmağı və onları analiz etməyi bacarmalıdır.

FTN 6 - Optimal alqoritmin tapılması və sadə rekurrent münasibətləri həll etmə vərdişlərinə malik olmalıdır. "Xəsis" alqoritmlərin hazırlanması üsullarını, onların tətbiqini və mürəkkəbliklərinin qiymətləndirilməsini bilməlidir.

"Programlaşdırmanın əsasları" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - İnformatika elminin predmetini, tərkib hissələrini və müxtəlif say sistemlərində ədədlər üzərində əməliyyatların aparılmasını bilməlidir.

FTN 2 - Kompüterlərin əsas iş prinsiplərini və verilənlərin yaddaşda təsviri xüsusiyyətlərini bilməlidir.

FTN 3 - Alqoritmlaşdırmanın əsas elementlərini; xətti, budaqlanan və dövri alqoritmlərin programlaşdırılması vasitələrini bilməlidir.

FTN 4 - Xətti proqramların tərtib edilməsini, budaqlanan və dövri proseslərin programlaşdırılmasını bacarmalıdır.

FTN 5 - Statik və dinamik massivlərlə işin xüsusiyyətlərini və fayllarla işin təşkilini bilməlidir.

FTN 6 - Köməkçi funksiyalardan, standart kitabxanalardan, dinamik dəyişənlərdən istifadə edərək müxtəlif məsələlərin həllini bilməli və növbə, stek, dek, siyahılarla bağlı olan məsələlərin həllini bacarmalıdır.

"Verilənlər bazası" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Informasiya sistemləri haqqında əsas anlayışları, informasiya sistemlərində gedən prosesləri, informasiya sistemlərinin inkişaf mərhələlərini və tətbiq sahələrini bilməlidir.

FTN 2 - Informasiya sistemlərinin strukturunu və informasiya sistemlərinin hazırlanması mərhələlərini bilməlidir.

FTN 3 - Relasiya verilənləri üzərində əməliyyatları, normallaşdırma formalarını, relyasiya modelində məsələnin normal formaya getirilmə alqoritmini seçməyi bilməlidir.

FTN 4 - Verilənlər bazasının konsepsiyalarını, verilənlər bazasının təşkili üsullarını, verilənlərin modellərini bilməlidir.

FTN 5 - Verilənlər bazasının idarəetmə sistemlərini, sorğular dilini bilməli və praktiki məsələlərin həllinə tətbiq etməyi bacarmalıdır.

FTN 6 - Hər hansı predmet oblastı üçün avtomatlaşdırılmış informasiya sisteminin yaradılması üçün məsələni qoymaq, qoyulan məsələyə uyğun modeli seçmək, SQL və ya Oracle-da bazaları yaratmaq bacarığına malik olmalıdır.

"Süni intellekt" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Süni intellektin yaranmasının məqsədi, bu sahədə aparılan işlərin təsnifikasi, tətqiqi üçün əsas istiqamətlər haqqında biliyə malik olmalıdır.

FTN 2 - Süni İntellektual sistemlər, biliyin təsviri, biliklərin təsnifikasi, biliyin təsvirinin məntiqi modeli və biliyin aşkarlanması problemərini bilməlidir.

FTN 3 - Biliklər və biliklər bazası, bilikləri səciyyələndirən xüsusiyyətlər haqqında biliklərə malik

olmalıdır.

FTN 4 - Biliklərin təsvir modelləri: məntiqi modellər, semantik modellər, freym modelləri, produksiya modelləri, obyekt-yönlü modelləri bilməlidir.

FTN 5 - Ekspert sistemlərin təsnifatını, onların işlənməsinin texnologiyalarını, onların tətbiq sahələrini bilməlidir.

FTN 6 - Ekspert sistemlərində həllin axtarış metodları və strategiyalarını, məntiqi çıxarış mexanizmlərini bilməlidir.

"Fizika fənni" üzrə təlim nəticələri (FTN)

FTN 1 - Klassik mexanikanın əsas qanunları və nisbilik nəzəriyyəsinin elementlərini bilməlidir.

FTN 2 - Molekulyar fizika və termodinamika, elektrodinamikanın əsas qanun və qanuna uyğunluqlarını bilməlidir.

FTN 3 - Dalğa optikası haqqında biliyə malik olmalıdır.

FTN 4 - Kvant fizikası, atom və nüvə fizikasının əsas qanun və qanuna uyğunluqlarını bilməlidir.

FTN 5 - Fizikanın əsas qanunlarının riyazi ifadələri haqqında məlumatı olmalıdır.

FTN 6 - Müəyyən eksperimental iş vərdişlərini, laborator işlərin aparılmasında nəticələrin qiymətləndirilməsini və xətaların hesablanması bacarmalıdır.

"Mülki müdafiə" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Mülki müdafiənin əsasları, qüvvə və vasitələrini bilməlidir.

FTN 2 - Fövqəladə hallar və onların xarakteristikalarını bilməlidir.

FTN 3 - Fövqəladə hallarda əhalinin mühafizəsi, əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi haqqında bilikləre yiyələnməlidir.

FTN 4 - Fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyi bacarmalıdır.

FTN 5 - Fövqəladə hallarda sənaye obyektlərinin işinin dayanıqlığının əsaslarını və qiymətləndirilməsini bilməlidir.

FTN 6 - Fövqəladə halların nəticələrinin aradan qaldırılması yollarının təşkili və həyata keçirilməsi haqqında biliyə malik olmalıdır.

Fənlərin və Təhsil Proqramının təlim nəticələrinin matrisi

Blokun adı	Fənlərin adı	Proqramın təlim nəticələri					
		PTN 1	PTN 2	PTN 3	PTN 4	PTN 5	PTN 6
Ümumi fənlər	Azərbaycan tarixi	X					
	Azərbaycan dilində işgüzar və akademik kommunikasiya	X					
	Xarici dildə işgüzar və akademik kommunikasiya	X					
	Seçmə fənlər	X					
İxtisas fənləri	Riyazi analiz		X				
	Kompleks analiz		X				
	Analitik həndəsə		X				
	Xətti cəbr		X				
	Diskret riyaziyyat			X			
	Differensial tənliklər		X				
	Ehtimal nəzəriyyəsi və riyazi statistika		X				
	Ədədi üsullar			X			
	Optimallaşdırma üsulları			X			
	Programlaşdırmanın əsasları				X		
	Alqoritmin analizi və hazırlanması üsulları				X		
	Programlaşdırma texnologiyaları				X		
	Verilənlər bazası					X	
	Kompüterin arxitekturası				X		
	Kompüter şəbəkələri						X
	Web texnologiyaları						X
	Paralel və paylanmış hesablamalar						X
	Süni intellekt					X	
	Əməliyyat sistemləri			X			
	Fizika		X				
	Mülki müdafiə	X					